

Knyaz ASLAN
Bakı Dövlət Universiteti
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
knyazaslan@mail.ru

**ƏDƏBİ-BƏDİİ ƏSƏRLƏRİN
MÜXTƏLİF JANRLARININ REDAKTƏ XÜSUSİYYƏTLƏRİ**
(Nəşr əsərlərinin redaktəsi əsasında)

Xülasə

Elmi məqalədə ədəbi-bədii nəşrlərin müxtəlif janrlarının redaktəsinin xüsusiyətləri araşdırılmışdır. Burada ilk növbədə nəşr əsərlərinin özünəməxsus redaktəsinə diqqət yetirilmişdir. Müəllif ayrı-ayrı ədəbi janrların (hekaya, novella, oçerk, xatırə, povest, roman) redaktor hazırlığı məsələlərini təhlil etmiş, müəyyən ümumiləşdirmələr aparmışdır.

Açar sözlər: ədəbi-bədii əsərlər, nəşr, lirika, dram, yazıçı, nasir, hekaya, novella, oçerk, xatırə, povest, roman, redaktə işi.

Giriş

Bədii ədəbiyyat nəşrlərinin kütləsi olduqca zəngin və rəngarəngdir. O, milli və xarici klassikləri, müasir Azərbaycan və dünya ədəbiyyatını əhatə edir. Son zamanlar Azərbaycanda bədii və uşaq ədəbiyyatının illik ümumi tirajı yüz minlərlə nüsxə təşkil edir.

Nəşriyyatlar müntəzəm olaraq ayrı-ayrı əsərlər, seçilmiş əsərlər, toplular, almanaxlar, müntəxəbatlar və s. nəşr edir. Ümumi fikir, mövzu, oxucu məqsədi və ya təyinatı baxımından birləşdirilmiş bir çox nəşrlər seriyalarla buraxılır. Seriyalar adətən ümumi ad altında və eyni tipli tərtibatla çıxan nəşrləri əhatə edir. Naşrlər oxucu auditoriyasının müxtəlif tərkibli strukturunu, bədii ədəbiyyat mütaliəsinin məqsədinin bir-birindən fərqi nəzərə alaraq yaşlılar üçün kütləvi populyar və elmi nəşrlər, məktəbəqədər və məktəbyaşlı (kiçik, orta, böyük məktəb yaşlı) uşaqlar və yeniyetmələr üçün isə xüsusi nəşrlər hazırlanırlar.

Hazırda Azərbaycanda bir sıra dövlət və qeyri-dövlət (özel) nəşriyyatları Azərbaycan dilindən başqa rus, ingilis, türk və başqa dillərdə bədii ədəbiyyat nəşr edir. Kitabların ümumi miqdarını təqribən 90%-i Azərbaycan dilində çap edilir. Müasir poliqrafiya bazasına malik olan "Azərbaycan", "Çəşioğlu", "Şərq-Qərb", "Nurlar", "Elm və Təhsil", eləcə də "Azərnəşr", "Elm", "Yazıçı" və digər tanınmış nəşriyyatlar kütləvi nəşrlərdən elmi nəşrlərə qədər bütün tiplərdə milli və xarici ədəbiyyat çapdan buraxırlar.

Bütün bu ədəbi əsərlərin nəşrə hazırlanması peşəkar redaktorların səmərəli yaradıcılıq fəaliyyəti sayesində mümkün olur. Çap məhsulları içərisində bədii ədəbiyyat ad və tiraj baxımından əsas və mühüm çəkiyə malikdir.

Əsas hissə

Bədii ədəbiyyat həyat hadisələrini, insanın istək və arzularını, fikir və duyularını eks etdirən şifahi və yazılı söz sənətidir. "Ədəbiyyatşünaslıq terminləri lügəti"nə əsasən Yaxın və Orta Şərqiñ bir çox xalqlarının işlətdiyi "ədəbiyyat" termini mənşəcə VIII-IX əsrlərdə ərəblər arasında orijinal didaktik əsərlər məcməsi kimi başa düşülən "ədəb" termini ilə əlaqədardır [3, s.21-22].

Bədii ədəbiyyatın insana qüdrətli, hərtərəfli təsiri, onun iç dünyasını eks etdirməsi, cəmiyyətin dəyərlər sistemini möhkəmləndirmək, ideoloji inamların və şəxsiyyətin mənəvi normalarının formallaşmasına fəal təsir göstərmək qabiliyyəti tərbiyə sisteminde incəsənətin başqa növləri ilə birlikdə onun tutduğu mühüm yerin əhəmiyyətini müəyyənləşdirir. Müasir şəraitdə də bədii ədəbiyyat xüsusi tərbiyəvi dəyər kəsb edir.

Rus alimi M.Kozovanın qeyd etdiyi kimi, ədəbiyyatın nəşri bir sıra mərhələlərdən ibarət olan fasıləsiz prosesdir. Həmin proseslərin ardıcılığını belə müəyyənləşdirmək olar:

- Tematik planlaşdırma;
- Əlyazma üzərində bilavasitə iş (rəy vermə (resenziya yazma), əlyazmanın redaktor təhlili, düzəliş prosesi);
- Nəşriyyat orijinalının hazırlanması;
- Kitabın buraxılışı,
- Kitabın yayımı;
- Oxucu tələbatının öyrənilməsi [11].

Ədəbi-bədii kitabın hazırlanması zamanı bütün bu mərhələlər bədii yaradıcılığın xüsusiyyətlərindən irəli gələn spesifik tamamlamalarla başa çatır.

Redaktorun əsərin özü üzərində işi (mətnə yanaşma, onun qiymətləndirilməsi meyarları, təhlil metodikası) redaktörin bədii ədəbiyyatın spesifikasi ilə sıx bağlı olan xüsusi sahəsidir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, bədii ədəbiyyat incəsənət növlərindən biridir və onu fərqləndirən bütün tipik xüsusiyyətlərə malikdir. Onlardan ən əhəmiyyətli insan varlığının zənginliyinin və müxtəlifliyinin bədii obrazlarla ifadəsidir. Məhz bu aspektə ədəbi-bədii əsər redaktor təhlilinin obyekti kimi çıxış edir.

Ədəbi əsər redaktorun qarşısında bədii yaradıcılığın bədii mətnlə möhkəmləndirilmiş nəticəsi şəklində durur.

Estetika bədii yaradıcılığı həyatı dərkətmənin xüsusi üsulu, ictimai şürə forması, həqiqətin qavranılması və yenidən canlandırılması vasitəsi kimi izah edir. Bizi əhatə edən ətraf dünya incəsənətdə xüsusi bədii-obrazlı sistem şəklində eks olunur. Bununla yanaçı, incəsənətin hər bir növündə öz vasitələrin-dən istifadə olunur: məsələn, heykəltəraşlıqda mərmər, tunc, rəssamlıqda rənglər, musiqidə səs ahəngləri, baletdə insan bədənin plastik hərəkətləri əsas rol oynayır. Bədii ədəbiyyatda isə söz mühümdür. Təsadüfi deyil ki, böyük rus yazıçısı Maksim Qorki bədii ədəbiyyatı söz vasitəsi ilə plastik təsvir (ifadə) əsəri adlandırmışdır. Ədəbiyyat obrazlarının yaradılması zamanı material kimi sözdən istifadə etməklə oxucunun təssüratlar sferasını genişləndirərək, insan xarakterlərinin, əlaqələrin və münasibətlərin inkişaf qanunlarını anlamağa imkan verərək zaman və məkan daxilində gerçəklilikləri göz öündə yenidən canlandırır. Bütün bunlar dilin praktik baxımından bədii obrazları yaratmaq üçün hüdudsuz qüdrətə malik olması sayəsində baş verir [11].

Ədəbiyyat haqqında elm üç bədii təsvir növünə ayrıılır: epik növ, lirik növ, dramatik növ. Qısaca ifadə etsək, epos – insanların həyat yolunu və onların iştirakçısı olduğu hadisələri təhkiyə yolu ilə; lirika – həyatı bu və ya digər şəraitin təsiri nəticəsində yazıçının mənəviyyatında yaranan hiss, fikir və həyəcanları göstərmək yolu ilə; dram – həyatı hərəkətlər vasitəsilə, səhnədə göstərilən adamların hiss-həyəcanları, danışqları və davranışları vasitəsilə eks etdirir.

Hər üç ədəbiyyat növü bədii nitqin iki formasında – nəşr və poeziya formasında təqdim edilir. Hər bir növ öz növbəsində müxtəlif janrlı əsərlər sistemi ilə təqdim edilir. Belə ki, epik növ roman, povest, hekayə, novella, oçerk, xatirə (memuar) və s. kimi janrlara ayrılır. Sözlər dar mənasında qəhrəmanlıq dastanlarına da epos deyilir. Məsələn, "Kitabi-Dədə Qorqud" eposu, "Koroğlu" eposu və s.

Epik əsərlərin başlıca xüsusiyyəti hekayəçilik, təhkiyəçilikdir. Başqa sözlə, epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur. Qədim yunan alimi

Aristotelin sözləri ilə desək, epik əsər yazan sənətkar "bir növ özündən kənar hadisələr haqqında" danışır. Əhvalatın baş verdiyi zamanla nağıl olunduğu zaman arasında müəyyən bir məsafə olur; yəni əhvalat təhkiyədən əvvəl baş verir. Nağıl edən adam baş vermiş bir əhvalati xatırlayan şəxs kimidir.

Epic əsərdə təhkiyə çox vaxt qrammatik cəhətdən keçmiş zaman çərçivəsində olur [3, s.64].

Lirik növdə şeir və poema janrları fərqləndirilir. Lirika üçün insanın hiss, fikir və həyəcanlarının ifadə edilməsi, yəni bədii təsvirlə ötürülməsi tipik sayılır. Lirik əsərlər həcm baxımından qısa və yiğcam olsa da, burada həyat bədii, məcazi surətdə, dərindən eks etdirilir. Burada dörd əsas məqamı fərq-ləndirmək ehtiyacı yaranır:

- 1) Lirik şair həyat üzün tipik həyəcanları verməyə çalışdığını görə onun əsərində bədii təmumiləşdirmə olur;
- 2) Şair bilavasitə müəyyən bir adamın canlı, həyati həyəcanlarını verdiyinə görə onun əsərində fərdiləşdirmə olur;
- 3) Şair yalnız öz həyəcanlarını deyil, ictimai tipin həyəcanlarını verdiyinə görə onun əsərində xəyal ünsürü olur;
- 4) Şair həyati ictimai ideallar baxımından tərənnüm etdiyinə görə onun əsəri tərbiyəvi əhəmiyyətə malik olur.

Lirikanın ən münasib, səciyyəvi forması şeirdir: çünkü şeir coşqun hissələri, həyəcanlı danışq tərzini vermək üçün daha artıq imkanlara malikdir [3, s.96].

Bədii ədəbiyyatın əsas növlərindən biri olan dram üçün dialoqların təsviri tipikdir. Geniş mənada iştirakçıların danışıqlı formasında yazılmış və reməkaları nəzərə almasaq, müəllifin nitqi olmayan bütün ədəbi əsərlərə dram deyilir.

Ədəbiyyatın başqa janrları və formalarından fərqli olaraq, dram əsərini xalqa adətən incəsənətin müxtəlif sahələrində çalışan sənətkarlar – aktyorlar, rejissorlar, rəssamlar, bəstəkarlar və başqaları çatdırırlar [3, s.54].

Dramatik növün dram, faciə, komediya, melodram, vodevil və s. kimi janrları vardır.

Ədəbiyyat tarixi göstərir ki, janrlar daimi deyil. Müxtəlif dövrlərdə ayrı-ayrı ədəbi məktəblər, istiqamətlər çərçivəsində onların ilkin sərhədləri dəyişikliyə məruz qalır. Vaxtılı böyük rus ədəbi Maksim Qorki yazdı ki, "Heç kim oçerk hekayədən fərqləndirən kəskin, müəyyən əlamətləri kifayət qədər aydınlığı ilə verməmişdir, verə də bilməz".

Deməli, romanla povest, povestlə hekayə arasında "keçilməz sərhədlər" yoxdur. Əksinə, janrların qarşılıqlı təsiri ədəbiyyatı zənginləşdirir. Zaman-

zaman elə əsərlər yaradılır ki, onları hansısa müəyyən bir janra aid etmək çox çətin görünür. Məsələn, eston yazıçısı Yuxan Smuulun dünya səyahətindən bəhs edən "Buz kitab" romanı (1958), rus yazıçısı Vladimir Çivilixinin Rusiya harixinə həsr etdiyi iki kitabdan ibarət "Yaddaş" roman-essesi (1978-1984) bu cəhətdən xüsusi maraq doğurur. Buna görə redaktor janrların xarakteristikalarına bir növ etalon ölçüsü kimi baxmamalı, təhlil olunan əsəri hansısa bir "qanuna" təbe etdirməyə çalışmalıdır [11].

Eyni zamanda müəyyən tipik janr xüsusiyyətləri var ki, onlara məhəl qoymaqla lazımdır. Məsələn, son zamanlar elə irihəcmli "romanlar" nəşr edilir ki, onların məzmununu adı bir hekayəyə də yerləşdirmək olar. Yaxud elə hekayələr çap edilir ki, onlar daha çox romanlar qısa şəkildə ifadə edilmiş konspektinə (xülasəsinə) bənzəyir. Bundan başqa, axır vaxtlar şərti fiqurlarla təsvir edilmiş istehsalat hekayələrinə də rast gəlmək olur ki, redaktor bunlara da ciddi janr hüdudlarından yanaşmamalıdır.

Yazıçı öz fikirlərini təcəssüm etdirməyə başlayarkən, hər şeydən əvvəl, o öz ideyalarını hansı janrda daha çox tam və dəqiqliq reallaşdırıa biləcəyinə qərar verir.

Daha sonra müəllifin seçdiyi janr forması bir çox məsələlərdə əsərin əhəmiyyətli xüsusiyyətlərini (yəni material toplanılması üsulları, süjet xəttinin (hadisələrin inkişafının) qurulmasını, qəhrəmanların təsvir edilməsi üsullarını, təsvir vasitələrin seçimini) əvvəlcədən müəyyənləşdirir.

Buna uyğun olaraq, əlyazma üzərində redaktor işi zamanı hər addımda qarşıya bir sıra spesifik suallar çıxır ki, yalnız hər bir janrin, onun vəzifələrinin və imkanlarının fərqləndirici xüsusiyyətlərinin aydın təsəvvür edilməsi nəticəsində onları düzgün həll yollarının tapılması mümkün ola bilər.

Redaktor təhlilinin ümumi qiymətləndirilmə meyarları və metodik üsulları əsərin müəllif tərəfindən seçilmiş janrının spesifikasından asılı olaraq öz şəklini dəyişir (ona uyğunlaşdırılır, modifikasiya edilir) və dəqiqləşir [11].

Professor İsmayılov Vəliyev yazar: "Epik növləri janrları kimi ədəbiyyatda xüsusi yer tutan təmsil, hekayə, povest, roman, miniatür, novella, felyeton, oçerk, memuar ədəbiyyati və s. əsərlərin nəşri ilə bağlı son yüz ildə dünyada nəşr olunan bədii ədəbiyyatın almış faizdən çox olması barədə fikirlər söylənir. Azərbaycanda da bu növ ədəbiyyatın geniş nəşri redaktorluq təcrübələrinin xeyli genişlənməsindən xəbər verir. Ölkəmizdə hər il dünya klassiklərinin və müasir yazıçıların epik əsərlərinin nümunələri nəşr olunur və bu nəşrlərə tələbat ildən-ilə çoxalır" [10, s.71].

Burada qarşıya məntiqli suallar çıxır. Epik əsərlərin ən mühüm xüsusiyyətləri nədən ibarətdir? Epik əsərlərin verilən əsas tələblər hansılardır? Epik əsərlərin redaktor hazırlığı zamanı hansı cəhətlərə üstünlük verilir?

Bu suallara yiğcam şəkildə cavab vermək üçün bir sıra mötəbər elmi-nəzəri nəşrlərə nəzər salmaq və bu sahədə söylənmiş fikirlərə, mülahizələrə sistemli ümumiləşdirmə gətirmək zərurəti yaranır.

1) Hekayənin redaktası

Hekayə epik növün həcm etibarilə kiçik, eyni zamanda çox yayılmış bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yiğcam şəkildə təsvir edir.

Professor Mir Cəlalın təbirincə desək, "Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, iibrəli, ictimai mənası olan həyatı bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yiğcam, bitkin, realist bədii təsvir verilir. Varlıq, həyat və ictimai münasibət haqqında maraqlı bir əhvalat dairəsində məlumat, təsəvvür hekayədə əsasdır" [6, s.54].

Hekayədə yazışının sənətkarlığı ondan ibarətdir ki, o, insan həyatının konkret bir parçasını, müəyyən bir səhnəsini təsvir etmək yolu ilə həyatın tipik, mühüm cəhətlərini açıb göstərir və əhəmiyyətli bir fikir irəli sürür [4, s.187-188].

Hekayə həm nəşrlə, həm də nəzmlə də yazılıa bilər. Nəzmlə yazılmış hekayə mənzum hekayə deyilir. Azərbaycan ədəbiyyatında müstəqil mənzum hekayəni ilk dəfə XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllerində yaşayıb-yaratmış Məhəmməd Əmani yazmışdır.

XIX əsrda Qasim bəy Zakirin, Seyid Əzim Şirvaninin və başqalarının yaradıcılığında mənzum hekayələr mühüm yer tutmuşdur.

İsmayılov bəy Qutqaşınlinın "Rəşid bəy və Səadət xanım" (1835-ci ildə Varşavada fransız dilində nəşr olunmuşur), Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "Quzu", Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Şeyx Şaban", "Pir", Nəriman Nərimanovun "Bir kəndin sərgülzəsti", Abdulla Şaiqin "Məktub yetişmədi", Süleyman Sani Axundovun "Qaraca qız", Yusif Vəzir Çəmənzəminlinin "Müssəlman arvadın sərgüzəsti", Tağı Şahbazi Simurğun "Qayçı" hekayələri klassik nəşrin səciyyəvi nümunələridir.

XX əsrda Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Seyid Hüseyn, Cəfər Cabbarlı, Tağı Şahbazi Sumurğ, Süleyman Rəhimov, Əli

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hüseynov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, İsi Məlikzadə və başqaları hekayənin ən gözəl nümunələrini yaratmışlar.

Hekayə ümumiyyətlə müasir ədəbi prosesdə və bir çox yazıçıların yaradıcılığında əhəmiyyətli yer tutur. Məsələn, Kamal Abdulla, Eyvaz Əlləzoglu, Nəriman Əbdürəhmanlı, Kamran Nəzirli, Səfər Alişarlı, Əlabbas və başqları XX əsrin sonu-XXI əsrin əvvəllerində yazdıqları bir sıra oxunaqlı hekayələri ilə oxuların rəhbətini qazanmağa nail olmuşlar.

Professor Cəlal Abdullayev yazar ki, 1990-cı ilin Qanlı Yanvar hadisələrində başlayaraq, bədii nəsrin ən aktual, ən çevik janrı olan hekayə, novellalar, mənsur şeirlər, bədii replikalar, miniatürlər xeyli güclənmişdir. Bunların hər birində çox haqlı olaraq 20 Yanvar hadisələri, Qarabağ müharibəsi, ölkəmizin müasir və aktual problemləri qələmə alınır.

Bu mənada Elçinin "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi", Eyvaz Əlləzoglu "Divarın o biri üzündəki adam", cavan yazıçılarından Mübariz Cəfərli, Orxan Fikrətəli, Aslan Quliyev, Yaşar və başqalarının hekayəleri maraqlı doğurur. Azad Qaradərəlinin "Dostlar", "Alma ağacı", "Barmaq", "Cilə nağılı" və s. hekayələri də uğurludur. Onun "Alma ağacı" adlı hekayəsi özünün ılıq yumoru ilə fərqlənir [7, s.448].

Bundan başqa, Kamal Abdullanın "Adaşlar", "Sirri-zəmanə", "Mağara", "Mənə uçmağı öyrət", "Kölgə", "Göyəzən dağının ilahəsi", "Sağlıq"; Vaqif Sultanlıının "Yarpaqsız budaqların yaşıl nəgməsi", "Dərvish" və "İlan əfsanəsi", "Kül qəfəs", "Zolaqlı yuva", "Çarpaz kölgələr"; Nəriman Əbdürəhmanlıının "Şeytan mövsümü", Kamran Nəzirlinin "Ağ kölgə", "Şopenin sonatası"; Seyran Səxavətin "Leyli və Məcnun" və ferma müdürü, Firuz Mustafanın "Fantast yazılıçının Marsda dəfnı", Aslan Quliyevin "Duman", Kənan Hacının "Yeraltı külək", "Kölgələr şahiddir", Natiq Məmmədlinin "Günah", Mübariz Cəfərlinin "Ağır səfər", Varisin "İyirmi bir" hekayələri məzmun və struktur orijinallığı, maraqlı quruluşu və ideya məzmunu, dil-ifadə səlisliyi ilə seçilən əsərlərdəndir.

Bədii ədəbiyyat redaktorları hekayə janrında yazılmış əsərlərlə müntəzəm işləyirlər. Hekayələr qəzetlərdə, jurnallarda, almanaxlarda, toplularda və başqa nəşr növlərində geniş dərc edilir.

Yaradıcılığa yeni başlayan gənc müəlliflər hekayəyə qələmi sınaqdan keçirmək üçün ən rahat forma kimi baxırlar. Özünü təsdiq etmiş ustاد yazıçılar isə hekayəyə fikri ən yiğcam formada əks etdirməyə imkan verən janr kimi müraciət edirlər.

Bu janr oxucular arasında da olduqca böyük populyarlığa malikdir.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Klassik, milli və xarici ədəbiyyatın çoxəsrlilik təcrübəsi bir daha təsdiqləyir ki, cəmi bir səhifədə ibarət olan qısa əsər belə gerçekliyin müxtəlif qatlarını dərin və təsirli şəkildə əks etdirməyə qadirdir. Bu yiğcam bədii əsərin tükənməz imkanlarından istifadə edərək dramatik, faciəli hadisələrin təsirli təsvirindən tutmuş qəlbin lirik duyğularının tərənnümünə qədər, kəskin istehzadan başlamış yüngülvari, güclə sezilə bilən yumora qədər özündə ifadə edə bilir.

Hekayənin kiçik janr olması heç də o demək deyildir ki, onu yazmaq və ya redaktə etmək, məsələn, povest və ya roman yazmaqdan, yaxud redaktə etməkdən daha asandır. Əksinə, bir neçə səhifəlik əsərdə daha çox fikir bildirmək xeyli çətdir. Çünkü böyük mətləbləri bədii şəkildə ifadə etmək üçün kifayət qədər tutumlu forma tapmaq lazımlı gəlir. Məsələn, Yusif Səmədoğlu "Bayati-Şiraz", Anarın "Asılqanda işləyən qadının söhbəti", Elçinin "Çingizxanın daşları", İsi Məlikzadənin "Duz", Kamal Abdullanın "Edam vaxtını dəyişmək olmaz", Afaq Məsudun "Sərçələr", Firuz Mustafanın "At günü" hekayələrində kiçik hadisədə böyük fikir ifadə edilmişdir.

Kiçik həcmli hekayədə, qısa rəvayətdə, yiğcam təhkiyədə çatışmazlıqlar daha aydın görünür. Ona görə də hekayə janrı məzmun, süjet, kompozisiya, dil üzərində ciddi, əsaslı iş, xüsusi diqqət tələb edir. Bu baxımdan hekayəni nəşrə hazırlayan redaktor bu incə məqamları nəzərə almali, nəzəri və təcrubi biliklərə arxalanmalıdır.

Müasir rus ədəbiyyatının klassiki Konstantin Paustovski yaziirdi: "Kiçik hekayə yazmaq üçün həmişə çoxlu material toplamaq, onların içərisindən ən dəyərli olanları seçmək lazımdır".

Redaktor hekayəni iki aspektdə təhlil edir:

Birincisi, bu nəşr forması müəllifin fikirlərini özündə tam ifadə edə bilirmi?

İkinci, müəllif hekayəyə xas olan vasitələrlə öz fikirini tamamilə həyata keçirməyə nail olmuşdurmu?

Bu suallara ixtisaslaşdırılmış cavab verməkdən ötrü redaktor hekayənin bədii əsər kimi tipik xüsusiyyətlərini, ona verilən əsas tələbləri özü üçün daha dəqiq şəkildə müəyyənləşdirməyə çalışmalıdır.

Hekayə bir qayda olaraq, özündə cəmi bir süjet xəttini ifadə edən bitkin, yiğcam, birplandı nəşr əsəridir. Hekayənin kiçik həcmi əsərin məzmununu elə birinci oxunuş prosesində dərhal və tamamilə başa düşüb qavramağa imkan verir. Ona görə də hekayə üzərində iş zamanı redaktorun xüsusi işçi planı tutmağına, qəhrəmanların "tərcüməyi-hallar"ını yazmasına, "bioqrafiyalar"ını tərtib etməyə ehtiyac qalmır. Bununla belə redaktor burada bir çox kompo-

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

nentlərə xüsusi diqqət yetirməli, başqa sözlə, süjetə, kompozisiyanı, bədii detallı, dil və üslub elementlərini ayrıca nəzərdən keçirməlidir [11].

2) Novellanın redaktası

Novella epik növün kiçik janrlarından biri, hekayənin kiçik növü hesab olunur. Adətən hekayə janrinin gözlənilməz finalla bitən formasını novella adlandırırlar.

Professor Cəfər Xəndan Hacıyev yazır: “Novella adlanan nəşr əsəri də hekayə deməkdir. Novella ilə hekayənin əsas fərqi sonluqdadır. Yəni novellanın sonu oxucu üçün gözlənilməz bir nəticə ilə və dramatik bir şəkildə qurtarır” [4, s.140].

Qeyd edək ki, hekayə ilə novella və oçerk terminləri arasındaki münasibət hələ lazıminca aydınlaşdırılmışdır.

Novella – sürətlə inkişaf edib gözlənilməz sonluqla bitən hekayəyə deyilir. Novella – sözünün lügəvi mənəsi yeni xəbər deməkdir. Qərb ədəbiyyatında hekayənin mənşəyi antik yunan ədəbiyyatına qədər gedib çıxır. Avropalılar hekayəyə novella deyirlər. Sonu görünməyən hadisələrlə bitən xırda təsvir – təhkiyə əsərlərini avropalılar novella adlandırırlar.

Novella ilk dəfə XIV-XV əsrlərdə İtaliya ədəbiyyatında yaranmağa başlamışdır. Bu dövrə o, İtaliyada “faset”, Fransada “fablo”, Almaniyada “şavnk”, Rusiyada “novella” adlanmışdır.

Novella hekayədən süjetinin müəyyən dərəcədə qeyri-adi tərzdə qurulması ilə, əks etdirdiyi əhvalatın qəribə, gözlənilməz şəkildə tamamlanması ilə fərqlənir. Professor Şəmistan Mikayılovun sözləri ilə ifadə etsək, “Novellanı hekayədən fərqləndirən xüsusiyyət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla, gözlənilməz nəticə ilə bitməsidir” [7, s.81].

XIV əsrda yaşamış məşhur İtaliya yazıçısı Covanni Bokkaçonun “Dekameron” romanı bir-birindən fərqli yüz novelladan ibarətdir. Başqa sözlə, bu əsər əslində novellalar toplusudur. İtalyanca “Decamerone” sözü yuğancadan tərcümədə “ongünlük” deməkdir. Həmin novellaları yeddisi qız, üçü oğlan olmaqla on gənc söyləyir. “Dekameron”un tərkibinə erotikadan tutmuş tragediyaya kimi müxtəlif məzmunlu novellalar daxildir. Novellalar sətiraltı mənə, praktik zarafatlar və həyat dərsi xarakterli məlumatlarla zəngindir.

“Dekameron” əsəri Beydulla Musayevin tərcüməsində 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyatında 717 səhifə həcmində çap edilmişdir. Həmin tərcümeni “Qanun” nəşriyyatı 2014-cü ildə 668 səhifə həcmində təkrar çapdan buraxmışdır.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

XIX əsr Fransa yazıçısı Gi de Mopassanın çoxlu novella qələmə almışdır. O, müasir kiçik hekayənin, yeni novellanın banisi hesab edilir.

XX əsr türk ədəbi Səbahəddin Əli novella janrnı bir sıra yeni xüsusiyyətlə, o cümlədən kədərli lirizm, facianə səhnələr gətirmiştir.

Türk ədəbiyyatında Əziz Nesin müasir novella janrnının ustası sayılır.

XIX əsrin sonu-XX əsrin əvvəllərində rus yazıçısı Anton Çexov maraqlı novellalarla məşhurlaşmışdır. Təsadüfi deyil ki, dahi Lev Tolstoy Çexovun yaradıcılığı haqqında demişdir: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsayıdı və təkcə Çexovun hekayələri qalsayıdı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin “Qurbanlı bəy”, Əbdürəhim bəy Haqverdiyevin “Bomba”, Mir Cəlalın “Badamın ləzzəti” novellaları nümunəvi əsərlər kimi çox populyardır.

XX əsrin ikinci yarısında Salam Qədirzadə özünü orijinal novellaları ilə oxucuların dərin rəğbatını qazanmışdı. Onun “Kəndimizdə bir gözəl var...” adlı novellalar romanı bu gün də gənc oxucuların masaüstü kitabıdır.

Hekayə ilə novellanın redaktəsi demək olar ki, eyni redaktor hazırlığı prosesini özündə birləşdirir. Ona görə də hekayədə olduğu kimi novellanın da strukturunun analizi zamanı redaktor əsərin bütün hissələrinin müəllif fikrinin açılmasına xidmət etdiyini diqqətlə araşdırmalı, onları təhlil etməlidir.

Redaktə zamanı o da nəzərə alınmalıdır ki, yiğcam həcmli hekayə və novellaya çoxsaylı personajların və çoxlu süjet xətlərinin daxil edilməsi həmin janrin özünəməxsusluğuna, spesifikasiyinə ziddir. Əsər üzərində iş prosesində hekayə və ya novellanın mətnində yol verilən əlavə detalları, təsadüfi məişət təsvirlərini, məzmuna dəxli olmayan, onun zənginləşməsinə xidmət etməyən epizodları aşkarla çıxarmaq redaktorun mühüm vəzifəsidir. Bu prosesdən sonra redaktor müəllifə əsəri yenidən işləməyi təklif edə bilər.

Hekayədə olduğu kimi novellada da bədii detal əhəmiyyətli rol oynayır. Ona görə də təhlili prosesində redaktor bədii detala xüsusi diqqət yetirməlidir.

Redaktor eyni zamanda hekayə və ya novelladakı boşluqları da görməyi, hiss etməyi, onları bərpa etməyi, təsvir bütövlüyünü pozan cəhətləri fərqləndirməyi də bacarmalıdır.

Müasir tələblərə görə istər hekayə, istərsə də novella sadə, yiğcam məzmunlu və bədii lakonikliyə malik olmalıdır. Bu isə təkcə həyatı materialın məhdud həcmindən, iştirak edən obrazların sayının az olmasından, süjetin birplanlılığından deyil, həm də bədii vasitələrin zənginliyindən asılıdır [10, s.74-75].

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Redaktor daim yadda saxlamalıdır ki, hekayə və novella böyük ədəbiyatin kiçik janrlarıdır. Bədii əsərin həcm yığcamlığı isə daha böyük sənətkarlıq tələb edir.

3) Ocerkin redaktası

Ocerk epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, ocerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəmanın adını, tərcüməyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb eks etdirir. Düzdür, hekayədə olduğu kimi, ocerkdə də müəllif tipiklaşdırma və ümumiləşdirme aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülinə geniş yol verilmir. Ocerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Ocerkdə bədiilik elementləri də olur. Ocerk bədii publisistika-ya yaxın janrdır.

Ocerkə redaktor tələbləri janrin xüsusiyyətləri, onun spesifikasi ilə müəyyənləşdirilir. Buna görə də ocerk mətninin redaktor təhlilinin üç mühüm aspektini nəzərə almaq lazımdır: publisistik (kütləvilik), sənədlilik (sənədlərə əsaslanma), bədiilik.

Yaşadığımız dövrün qaynar həyatı – həyatın bütün sahələrində baş verən yeniləşmələr və radikal dəyişikliklər publisistikaya xüsusi sosial sıfarişlər verir. O, ocerkistdən (ocerk yazan müəllifdən) müasir münaqişələrin təbiətini daha cəsarətlə açmayı, onların həlli yollarını daha ciddi şəkildə axtarmağı tələb edir. Ona görə də ocerkin əsasında müasir dövrün daha əhəmiyyətli, daha aktual, daha vacib problemləri dayanılmalıdır.

Ocerkin publisistik üstünlüklerinin qiymətləndirilməsinin ən əhəmiyyətli meyarları bunlardır: aydınlıq, müəllifin ideoloji mövqeyinin dərk edilməsi, ictimai proseslərin dərindən başa düşülməsi, onların inkişaf tendensiyalarını müəyyən etmək bacarığı.

Ocerkist fikirləri mətnin publisistik elementlərində şifrələnməmiş tərzdə, açıq şəkildə, bilavasitə ifadə edilir. Bu elementlərin üzə çıxardılması, onların xarakteristikası və qiymətləndirilməsi ocerk üzərində redaktor işinin birinci əhəmiyyətli aspektidir.

Ocerkin mətni üzərində redaktor işinin ikinci vacib aspekti faktiki materialın təhlilidir. Redaktorun qiymətləndirməsində əsas tələb problemlər və faktlar arasında daxili, əsaslandırılmış qarşılıqlı əlaqənin olmasıdır. Çox zaman burada gözə daha tez çarpan, daha tez hiss olunan fərqlər meydana çıxır.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Bəzən fikir və fakt arasında uyğunsuzluq materialla səriştəsiz rəftarın, faktlara başdansovdu müraciətin, peşə təcrübəsizliyinin nəticəsində baş verir. Redaktorun vəzifəsi müəllifin topladığı çoxsaylı məlumatlar, apardığı müşahidələr əsasında onları birləşdirən tendensiyani, siyasi mənəni görməyə imkan yaranan faktları seçib ümumiləşdirməkdə ona kömək etməkdən ibarətdir.

Ocerkin fakt materialı üzərində redaktor işi mürəkkəb və çoxtərəfli prosesdir. Onun ən əhəmiyyətli mərhələsi müəllif tərəfindən verilmiş bütün məlumatların etibarlılığının müəyyənləşdirilməsi, onların dəqiq yoxlanılmasıdır.

Faktiki material ocerke üç formada daxil olunur:

- 1) Təsvirə kömək edən sənəd kimi;
- 2) İnformasiya-məlumat kimi;

3) Bədii təsvir elementi kimi. Faktların qısaca sadalanması əsərdə obrazlı şəkildə yaradılan səhnə və epizodlarla uyğun gəlməli, təsvirə inandırıcılıq göturməlidir [10, s.81].

Azərbaycan ədəbiyyatında Səməd Vurğun “Fatma xala”, “Bir səhər”, “Muğanın yeni dövrəni”, Mirzə İbrahimov “Azərbaycan Bülbülü”, “Anama deyin ki...”, Mir Cəlal “Qəhrəmanın yolu”, Mehdi Hüseyn “Dəniz qəhrəmanları”, “Gələcəyin kəşfi”, Bəxtiyar Vahabzadə “Bir kənd məktəbində”, Məmməd Aslan “İnsan”, Emil Ağayev “Xəzərin qiyməti” kimi gözəl ocerk nümunələri yaratmışlar.

4) Xatirənin (memuarın) redaktası

Xatirə, yaxud memuar epik növün janrlarından biridir. Geniş mənada müəllifin şəxsən öz gözləri ilə gördüyü, içində yaşadığı, şahidi olduğu, yaxud iştirak etdiyi keçmiş hadisələr haqqında qələmə aldığı yazılar xatirə (memuar) ədəbiyyatı adlanır. Xatirə (memuar) ədəbiyyatı birbaşa faktik hadisələr və tərcüməyi-halla bağlı əsərlərdir. Avtobiografiyalar, gündəliklər, qeydlər və s. bu qəbildəndir. Tarixən elm, texnika, mədəniyyət, ədəbiyyat, sənət, siyaset, mühərribə, təsərrüfat sahəsində məşhurluq qazanmış görkəmli simaların öz həyat və fəaliyyətləri haqqında yazdığı əsərlər bu janra daxildir.

Xatirə (memuar) ədəbiyyatının müxtəlif formaları var. Onlardan ən çox yayılanı və bədii cəhətdən əhəmiyyətli avtobiografik povest və romanlardır. Bu əsərlərdə fakt, hadisə, tarix, şəxsiyyətlər nə qədər zaman, məkan, şəraitlə bağlı verilsə də, sənətkarın yatradıcı ilham süzgəcində keçirilir, tam bədii rəng alır, mənalandırılır, tarixi bədii əsər kimi səslənir [4, s.158].

Sənədlilik, dəqiqlik, təfərrüatın həqiqiliyi, tarixi həqiqətin gözlənilməsi memuar janrinin mühüm xüsusiyyətləridir. Burada hadisə və insanların

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

təsvirində bədii uydurma və əyala yol verilmir. Həyat həqiqətindən azacıq da olsa uzaqlaşmaq əsərin bədii və idrak əhəmiyyətini azaldır. Bu janrıda yazılın əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.

Xatirə ədəbiyyatının ilk, ibtidai nümunəsi gündəliklər olmuşdur. Yazarların, şairlərin, elm, sənət və mədəniyyət xadimlərinin yüksək şəkildə öz həyat və yaradıcılıqları haqqında yazdıqları əsərlər də xatirə ədəbiyyatının bir növüdür.

Xatirə (memuar) da oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsən bəhs etmek məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmə oçerkdən xeyli böyük də ola bilər.

Redaktor nəzərə almalıdır ki, xatirə ədəbiyyatının əsasında müəllifin gündəlik qeydləri, yaxud müəyyən hadisə haqqında hər hansı bir şəxsin danışığı, başqaları ilə münasibəti, hərəkətləri, əməksevərliyi və s. barədə yaddaşında saxladığı məlumat durur. Bu da xatirə ədəbi növünün daha realistik xarakter daşıdığını göstərir.

Azərbaycan ədəbiyyatında xatirə (memuar) ədəbiyyatı janrıının tarixi və ənənəsi zəif olmuşdur. XIX əsrin axırlarında əslən Cənubi Azərbaycandan olan yazıçı, ictimai-siyasi xadim və tacir Hacı Zeynalabdin Marağalı (Marağayı) fars dilində “Səyahətnaməyi-İbrahimbəy” (“İbrahim bəyin səyahətnaməsi”) adlı irihəcmli xatirə əsəri yazımışdır. Həmin əsər 1905-1908-ci illərdə İranda üç cilddə çap olunmuşdur. Bu kitab bir güzgü kimi İranın ictimai-siyasi vəziyyətini saf, sadə, açıq və aydın surətdə bəyan edir.

Maraqlıdır ki, Mirzə Cəlil Məmmədquluzadə “Səyahətnaməyi-İbrahimbəy” romanından bir parçası farscadan ana dilimizə çevirmiş, “Molla Nəsrəddin” jurnalında həmin romanın motivləri əsasında çəkilən şəkillərə geniş yer ayırmışdır.

Əli bəy Hüseynzadə “Həyat” qəzetiinin 11 iyun 1906-ci il tarixli nömrəsində ““Molla Nəsrəddin”ə təşəkkür” başlıqlı məqalə dərc etdirmiş, orada həm Mirzə Cəlilin tərcüməsini, həm də “Səyahətnaməyi-İbrahimbəy” romanı əsasında çəkilən şəkilləri yüksək dəyərləndirmişdir.

“Səyahətnaməyi İbrahimbəy” əsərinin yalnız birinci cildi 1913-cü ildə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur.

1986-cı ildə “Səyahətnaməyi İbrahimbəy” Tehranda təkrar nəşr edilmişdir.

Zeynalabdin Marağayının 500 səhifə həcmində olan “İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bələsi” adlı romanı 1982-ci ildə Bakıda

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

“Elm” nəşriyyatında Azərbaycan dilində yenidən çapdan buraxılmışdır. Bu xatirə əsərinin tərtibçisi və müqəddimə müəllifi professor Hamid Məmmədzadə, fars dilindən tərcümənin redaktoru Həmzə Xoşginabi, son söz müəllifi isə xalq yazarı Mirzə İbrahimovdur.

“Avrasiya Press” nəşriyyatı 2006-cı ildə “Klassik Azərbaycan ədəbiyyatı” seriyasında Zeynalabdin Marağayının “İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bələsi” romanını həmin nəşr əsasında təkrar çap etmişdir.

Cəlil Məmmədquluzadənin 1926-1930-cu illərdə qələmə aldığı, lakin tamamlaya bilmədiyi “Xatirətəm” əsəri məzmunu, materialı, əhatə etmək istədiyi məsələlərin tarixi-mədəni əhəmiyyəti baxımından çox qiymətli memuardır. Görkəmlı ədib yazar: “... Cün bu sətirləri oxuyan möhtəşəm oxucularım şək yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünkü allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur. Elə də onlar görəcəklər ki, mənim haman qaranlıq əsrimin möimin mösəlmanları gecə və gündüz vaxtlarının çox hissəsini namaza həsr etmişlər” [3, s.599].

Göründüyü kimi, Cəlil Məmmədquluzadə oxucusunda belə bir qənaət yaratmaq istəyir ki, qələmə aldığı faktların, əhvalatların, təsvir etdiyi insan xarakterlərinin hamısı o dövrdə öz gözleri ilə gördükleri, şəxsən müşahidə etdikləri məsələlərdir.

Rəşid bəy Əfəndiyevin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə haqqında xatirələri, Abdulla Şaiqin XX əsrə Azərbaycanda mədəni və ədəbi həyat, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, Mustafa Mərdanov və başqalarının teatr tarixinə aid xatirələri oxucuların rəğbətini qazanmış əsərlərdəndir.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan Elmlər Akademiyası görkəmlili ədib və şairlərlə müqavilə əsasında son əsrlərin mədəniyyət, ədəbiyyat həyatını əks etdirən bir sıra mühüm xatirələr yazdırılmışdır. Məsələn, Məmməd Səid Ordubadinin, Seyid Hüseynin, Tağı Şahbazi Simurğun yazdığı xatirələr bu silsilədəndir.

Abdulla Şaiqin ilk dəfə 1961-ci ildə “Uşaqqəncənəşr”də çapdan çıxmış 224 səhifəlik “Xatirələrim” əsəri memuar ədəbiyyatının en gözəl nümunələrindən biridir. Publisistik xarakterdə qələmə alınmış bu əsər ədibin yaşayış-yaratdığı dövrü, mühiti, şəraiti geniş şəkildə əhatə edir. “Xatirələrim” kitabı 1973-cü ildə “Gənclik” nəşriyyatında (364 s.), 2015-ci ildə isə “Xan” nəşriyyatında (368 s.) təkrar nəşr edilmişdir.

Mehdi Hüseynin Türkiyə xatirələri əsasında yazdığı “Bir ay, bir gün” əsəri səyahətnamə xarakterli publisist əsər kimi maraqla qarşılanmışdır.

Xatirə ədəbiyyatından bədii əsərlərin yazılışında geniş istifadə olunur. Məlumdur ki, Lev Tolstoy “Hərb və sülh”, Məmməd Səid Ordubadi “Gizli

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Bakı” və “Döyüşən şəhər”, Mir Cəlal “Yolumuz hayanadır” romanlarını, Səməd Vurğun “Xanlar”, Süleyman Rüstəm “Qaçaq Nəbi” pyeslərini yazar-kən siyasi, ictimai, tarixi və s. məxəzərlə birlikdə bir çox xatirələrdən də istifadə etmişlər.

Son onilliklərdə xatirə ədəbiyyatı silsiləsindən müxtəlif nəşriyyatlarda bir sıra maraqlı əsərlər hazırlanıb nəşr olunmuşdur. Ömer Faiq Nemanzadənin “Xatirələrim”, Məmməd Əmin Rəsulzadənin “Qafqaz xatirələri”, Nağı bəy Şeyxzamanlıının “Xatirələr”, Əliağa Şıxlinskinin “Xatirələrim”, Süleyman Rüstəmin “Unudulmaz müəllim”, Dilbər Axundzadənin “Müşfiqli günlər”, Fridrix Bodenstedtin “Mirzə Şəfi haqqında xatirələr”, Anarın “Sızsız” əsərləri xatirə (memuar) ədəbiyyatı nümunələridir.

Oxuların marağını və tələbatını nəzərə alaraq “Xan” nəşriyyatı “Xatirə ədəbiyyatı silsiləsindən” Dilbər Axundzadənin “Müşfiqli günlər” (2014, 175 s.; 2015, 173 s.; 2017 173 s.), Abdulla Şaiqin “Xatirələrim” (2015, 364 s.), Mişkinaz Cavid, Turan Cavidin “Cavid haqqında xatirələr” (2015, 118 s.), “Üzeyir Hacıbəyli xatirələrdə” (2016, 254 s.), “Səməd Vurğun xatirələrdə” (2016, 356 s.), Nağı bəy Şeyxzamanlıının “Xatirələr” (2016, 279 s.), Baninin (Ümmülbənu Əsədullayeva) “Qafqaz günləri” (2017, 259 s.) kitablarını nəfis şəkildə təkrar nəşr etmişdir.

Xatirə (memuar) ədəbiyyatını nəşrə hazırlayan redaktorlar professor Mir Cəlalin bu tövsiyələrini unutmamalıdır: “Xatirə əsərlərini bu üslubda yazılıan, başqa, sərf bədii əsərlərlə qarışdırmaq lazımlı deyildir. Bəzən yazıçılar əsərlərindəki əhvalatı təhkiye, nağıl üsuli ilə, üçüncü şəxsin dili ilə deyil, məhz birinci şəxsin dili ilə, əhvalatın canlı şahidi kimi danışmağı üstün tuturlar. Bu halda xatirə üslubu çox münasib və təsirlidir. Ancaq belə bədii əsərləri xatirə ilə qarışdırmaq səhv olardı. Burada faktlar, tarixi hadisələr, olub-keçmiş sərgülzəstlər deyil, ədibin bədii niyyəti, yaradıcı xəyalın məhsulu üstgünlük təşkil edir. Belə əsərlərdəki əhvalatı fakt ilə, tarix ilə tutuşdurub tədqiq etmək səhvdir” [6, s.159].

5) Povestin redaktası

“Povest” termini rus dilində “danışmaq”, “nəql (nağıl) etmək”, “söyləmək”, “təhkiyə” mənasında işlənən “povestvovanie” sözündən alınmışdır. Povestə bəzən böyük hekayə deyilir. Çünkü povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs edilir, bir yox, bir neçə süjet xətti qurulur. Povestdə təsvir olunan surətlərin,

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

iştirak edən əsas qəhrəmanların sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.

Professor Cəfər Xəndən yazır: “Povest böyük hekayədir. Əgər... həcm məsəlesi ilə povesti şərti olaraq aydınlaşdırısaq, deyə bilərik ki, povest hekayə ilə roman arasında, orta həcmdə yazılmış epik əsərlərə deyilir. Ondaki epizodların sayı romana nisbətən az, hekayəyə nisbətən çox olur” [4, s.141].

Mahiyyətcə romanla povest arasında ciddi fərq yoxdur. Bu janr romana yaxın olsa da, bir çox xüsusiyyətləri ilə ondan fərqlənir.

Məşhur rus tənqidçisi Vissarion Belinskinin fikrincə, “Povest yalnız həcmcə kiçik olan roman deməkdir” [4, s.141].

Tənqidçinin göstərdiyi kimi, roman ən əhatəli epik janr olduğu üçün bütün zəruri təfsilatı epik dərinliklə eks etdirməyi sevir. Əhatəliliyinə və epik dərinliyinə görə romanda əhvalat bir qədər ləng inkişaf edərsə, süjet çox şaxələnərdə, bunu həmin janr üçün qüsür saymazlar. Povestin çərçivəsi isə romana nisbətən xeyli yüksəm olduğundan bu janrin epik əhatə imkanı məhduddur. Ona görə də burada çəviklik, dinamiklik özünü göstərməlidir. Yaziçi hadisədən hadisəyə, epizoddan epizoda, ovqatdan ovqata keçidləri ləngitməməli, bu keçidləri sürətləndirməlidir [4, s.153-154].

Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” (“Hekayəti-Yusif şah”) əsəri sayılır. Yaziçı 1857-ci ildə qələmə aldığı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəşrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrinin əsasını qoymuşdur.

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (“Eşşayınitməkliyi”) (1894), Nəriman Nərimanovun “Pir”, Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” (1903), İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənatında” (1916) adlı maraqlı povestləri bu janrin inkişafına müəyyən təkan vermişdir.

XX əsrдə Süleyman Rəhimovun “Medalyon”, “Mehman”, Əli Vəliyevin “Gülşən”, Mehdi Hüseynin “Kin”, Mir Cəlalin “Dağlar dilə gəldi”, İsa Hüseynovun (Muğanna) “Yanar ürək”, Əbülhəsənin “Tamaşa qarının nəvələri” və s. əsərləri povest janrinin ən gözəl nümunələri hesab olunur.

Mövzunun əhatəsi baxımından povestlərin çoxu romana yaxın olduğundan bəzən eyni əsəri həm povest, həm də roman adlandırırlar. Məsələn, rus yazıçısı Maksim Qorkinin “Ana”, Azərbaycan ədibi Nəriman Nərimanovun “Bahadır və Sona” əsərləri həm povest, həm də roman hesab edilir.

Müstəqillik dövrünün bədii nəşrinə dair müşahidə və düşüncələrini bölüşən professor Cəlal Abdullayev qeyd edir ki, son illərdə povest janrı kifa-

yət qədər məhsuldar olmuşdur. Ümumiyyətlə, epik növün bu orta şəkli bizim ədəbiyyatımızın ən aparıcı formalarından biri sayılır. Ona görə də bù janrda demək olar ki, istisnasız olaraq, nasırımızın hamısı qələmini sinamışdır. Bu baxımdan Əlibala Hacizadə, Yusif Kərimov, Məmməd Oruc və başqaları uğurlu əsərlər yazmışlar. Eyni zamanda Vaqif Sultanının “Ölüm yuxusu”, Hüseynbala Mirələmovun “Xəcalət”, Səfər Alişarının “Yavur”, Anarın “Ağ qoç, qara qoç”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğulmaz”, Vəliş Qaragölün “Bir cüt hörük”, Əzizə Cəfərzadənin “Bəla”, Kamil Əfsəroğlunun “Hamam hamam içində”, Elçin Hüseynbəylinin “Əsirlər”, Tamara Vəliyevanın “Xəyanət”, “Çəlikli qoca”, “Çirkab”, Əlabbasın “Güdəz” və digər povestlər maraq doğurur.

2010-cu illerdə Anarın “Göz muncuğu”, Məmməd Orucun “Atəşkəs yalılı”, Nəriman Əbdürəhmanın “Yelçəkən”, Qərib Mehdinin “Humanist”, Telman Haqverdiyevin “Şeytan tələsi”, Gülxani Pənahın “Tanrıının unutduğu xocalılar”, Səhər Əhmədin “Yeddinci palata”, Mustafa Çəmənlinin “Mübariz”, Günel Anarqızının “Altıncı”, Məmməd Əfsənanın “Haqq divanı” povestləri də oxocular tərəfindən rəğbətlə qarşılanmışdır.

Povestin redaktəsi bir çox cəhətdən roman üzərində aparılan redaktə prosesi ilə oxşardır. O öz həcmində görə roman və hekayə arasında aralıq mövqe tutur. Əsas fərq ondan ibarətdir ki, povestdə əsas təşkilati rolü təhkiyə (nəqletmə) yerinə yetirir. Hətta bəzən povestdə hadisələrin xronikal və təsviri romana nisbətən daha ətraflı verilir. Burada subyektiv element daha güclü görünür, müəllifin təsvir olunan hadisələrə münasibəti daha parlaq ifadə edilir. Povestdə əhvalatları danışanın (nağılçının) fiquru daha aydın görünür, təhkiyəcini dili daha koloritli olur.

Ona görə də povesti nəşrə hazırlayan redaktor bütün bu cəhətləri nəzərə almalı, yəni təhkiyənin özüne, müəllifin ifadə tərzinə, onun emosionallığına, bədiiliyinə, məntiqinə daha çox diqqəti ayırmalıdır.

6) Romanın redaktəsi

“Roman” sözü fransız, ispan, italyan və s. dillərin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. XII-XIII əsrlərdə həmin dillərdə təhkiyə üsulu ilə yazılın bütün bədii əsərlər bir qayda olaraq roman adlandırılmışdır. Lakin zaman keçdikcə bu anlayış yeni məzmun kəsb etmiş, roman xüsusi janr kimi formalasmışdır.

Ədəbiyyatşünaslıqda roman epik növün həcm etibarilə ən böyük, ən əhatəli, ən şaxəli, ən mürekkeb janrı sayılır. Romanda təsvir edilən hadisələr

və surətlər digər janrlarla müqayisədə xeyli çoxdur. Hekaya və povestdə yaziçi adətən qəhrəmanın həyatının müayyən bir mərhələsini təsvir etdiyi halda romanda yaziçi qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır.

Roman janrinin əsas xüsusiyyətləri haqqında rus ədəbi tənqidçisi Vissarion Belinski yazar: “Bizim zamanın epopeyası romandır. Romanda eposun bu növə məxsus olan bütün mühüm əlamətləri vardır, yalnız bu fərqlə ki, romanda başqa ünsürlər və başqa kolorit hakimdir... Burada adı, prozaik həyatın hadisələri ideallaşdırılır, ümumi tip halında yekunlaşdırılır. Roman özü üçün məzmun olaraq ya tarixi bir hadisəni ala bilər və eposda olduğu kimi, o sahədə hər hansı xüsusi bir hadisəni inkişaf etdirə bilər; fərqli bu hadisələrin özlərinin mahiyyətində və deməli ki, bunu inkişaf və təsvir etmənin mahiyyətindədir; ya da roman həyatı, müsbət varlığı olan indiki vəziyyətində ala bilər. Bu, ümumiyyətlə, yeni incəsənətin haqqıdır” [4, s.144-145].

Azərbaycanda dram və roman janrlarının əhəmiyyəti haqqında ilk sözü Mirzə Fətəli Axundzadə demişdir. İranda yaşayan, yıldığı pyesləri məsləhət almaq üçün Tiflisə Mirzə Fətəliyə göndərən Mirzə Ağa Təbrizi adlı müəllifə cavabında böyük tənqidçi-ədəbiyyatşunas bir sıra mühüm məqamlara aydınlıq gətirmişdir. O, 28 iyun 1871-ci il tarixli “Mirzə Ağanın pyesləri haqqında kritika” adlı məktubunda yazardı: ““Gülüstan” və “Zinətül-məcalis” (uzun müddət məktəblərdə dərs vasaiti kimi tədris olunmuş didaktik-nəsihətəmiz əsərlər nəzərdə tutulur – K.A.) dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır” [1, s.342].

Dünya ədəbiyyatında roman janrı xüsusilə XIX-XX əsrlərdə geniş yayılmış, klassik sənətkarlar onu kamil səviyyəyə çatdırmışlar. Bu baxımdan Migel de Servantesin “Don Kixot” (İspaniya, XVII əsr), Onore de Balzakın “Bəşəri komediya” silsiləsi (Fransa, XIX əsr), Lev Tolstoyun “Anna Karenina”, “Hərb və sülh”, “Dirilmə” (Rusiya, XIX əsr), Cek Londonun “Martin İden” (Amerika, XIX əsr), Maksim Qorkinin “Ana”, Mixail Şoloxovun “Sakit Don” (Rusiya, XX əsr), Teodor Drayzerin “Kerri bacı”, “Amerika faciəsi” (Amerika, XIX əsr) və başqa romanları daha məşhurdur.

Nəriman Nərimanov 1896-ci ildə roman adı ilə nəşr olunmuş “Bahadır və Sona” əsəri ilə Azərbaycan milli romanının banisi adını qazanmışdır.

Azərbaycanda realist romanın digər bir nümunəsini isə Sultan Məcid Qənizadə qələmə almışdır. “Məktubati-Şeyda bəy Şirvani” adlı bu roman “Müəllimlər iftixarı” və “Gəlinlər həməyilli” adlı iki hissədən ibarətdir.

XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında ilk romanlardan biri olan "Bədbəxt milyonçu" əsərini yazsa da, sözün həqiqi mənasında roman janrı Sovet hakimiyyəti illərində inkişaf etmişdir. 1930-1940-ci illərdən etibarən Ələkbər Əbülhəsən "Yoxuşlar", "Dünya qopur", Süleyman Rəhimov "Şamo", "Saçlı", Mir Cəlal "Bir gəncin manifesti", Mirzə İbrahimov "Gələcək gün", "Böyük dayaq", Mehdi Hüseyn "Səhər" romanlarını yaratmaqla nərimizi yeni yüksək bir mərhələyə qaldırmışlar.

İkinci Dünya müharibəsindən sonra Məmməd Səid Ordubadının "Qılinc və qələm", Mirzə İbrahimovun "Pərvanə", İsmayııl Şıxlının "Dəli Kür" və s. kimi qiymətli romanları Azərbaycan ədəbiyyatını xeyli zənginləşdirmişdir.

Sonrakı dövrə roman janrı müəyyən təkamülə uğrayıb dəyişməkdə, yeni keyfiyyətlər qazanmış, bir çox yazıçıların yaradıcılığında getdikcə yiğcam, çevik janrı çevrilmişdir. Ənvər Məmmədxanlı "Babək", "İsmayııl Şıxlı "Ölən dünyam", Sabir Əhmədli "Qoca qartalın ölümü", Yusif Səmədoğlu "Qətl günü", Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Çingiz Hüseynov "Fətəli fəthi", Elçin "Mahmud və Məryəm", Vidadi Babanlı "Ömürlük əzab" və s. romanları ilə müəyyən ədəbi uğurlar qazanmışlar.

Bundan başqa, Çingiz Abdullayevin "Mavi mələklər" (1993), "Qanın üç rəngi" (2001), "İnsan ovu" (2011), "İngilis bulvari" (2011), "Hammurapi qanunu" (2012), "Bakı bulvari" (2013), "Qərb bürkü" (2013), "Transilvaniya səfəri" (2014), Ramiz Abbaslinin "Ilgim" (2000), "Ad oğrusunun adı" (2015), Mahirə Abdullanın "Əvvəl. Axır" (2004), Eyyaz Əlləzoğlunun "Odunçu geri qayıdır" (2010), Nəriman Əbdürəhmanın "Yalqız", "Yolsuz" (2011), "Qurban" (2014), "Taclı. Şah, Şah(Bəyim), Şah(Zadə)" (2017), Aqil Abbasın "Dolu" (2008), Seyran Saxavətin "Yəhudi əlifbası" (2009), Sabir Rüstəmxanının "Sunami" (2011), Məmməd İsmayıılın "İz" (2015), Elxan Elatlınin "Xəyanət" (2015), Elçinin "Baş" (2017), Nəsibə Günsənin "Getmə" (2017) və s. kimi romanları nəşr olunmuşdur.

Professor Cəlal Abdullayev yazar: "Müstəqillik dövrünün nəşr əsərlərinə diqqət yetirsək, bir sıra yeni, orijinal, istər forma və istərsə də məzmun baxımından yeni, novatorcasına yazılmış nümunələrə rast gəlmək olar... Bizim indi haqqımız yoxdur deyək ki, ədəbiyyatımız yoxsullaşmışdır, bədii əsərlər az yaranır. Lakin məsələ heç də kəmiyyətdə deyil, keyfiyyətdədir. Məsələ nə yaratmaq deyil, nələr yaratmaqdə deyil, necə yaratmaqdadır. Əlbəttə, bədii nərimizin nəhrini zənginləşdirən çay sularının hamısı istənilən şəffaflıqda ola bilməz: onların içərisində bulanıq, durulmamış sular, şırnaqlar, cılız sıxmalar da, kiçik bir bulağın zəif axarları da ola bilər" [9, s.442-443].

Bəzən yaziçi bir romanının əsas qəhrəmanlarını, yəni əsərin əsas iştirakçılarını daha sonra qələmə aldığı ikinci romanında da təsvir edir ki, bu halda hər iki roman bir yerdə diliqaya (iki roman) adlanır. Əgər həmin qəhrəmanlar yaziçinin üçüncü əsərinin də iştirakçılarına çevrilərdə, bu zaman hər üç roman birlikdə triliqaya (üç roman) əmələ gətirir.

Beləliklə, silsilə təşkil edən iki hissəli roman *diliqaya*, silsilə təşkil edən üç hissəli roman *triliqaya* adlanır. Məsələn, Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə diliqaya təşkil edir. Məmməd Səid Ordubadının "Gizli Bakı", "Döyüşən şəhər" və "Dünya dəyişir" romanları isə triliqaya sayılır. Məsələn, rus ədibi Maksim Qorkinin "Uşaqlıq", "Özgə qapılarda", "Mənim universitetlərim" əsərləri birlikdə triliqaya təşkil edir.

Diliqaya və triliqyalarm hər hissəsi müstəqil roman sayılır. Bu hissələrdən hər birinin adətən öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox şəkildə eyni mövzu və eyni obrazlar birləşdirir.

Cox mürəkkəb və zəngin həyat materialı əsasında yazılıb, bütöv bir epoxanı əhatə edən romanlara *epopeya* deyilir. "Epopeya" termini də "epos" sözündəndir, hadisələrin daha geniş, daha ətraflı nəql olunması deməkdir.

Epopeya epik növün ən mürəkkəb janrıdır. O, romana çox yaxın olsa da, bütün romanları epopeya adlandırmaq olmaz. Epopeyada ümumxalq həyatı əsas yer tutur. Əgər romanda təsvir olunan hadisələr bir neçə obrazla əlaqədar olursa, epopeyada demək olar ki, bütöv xalq həyatı təsvir olunur. Epopeya kompozisiya cəhətdən mürəkkəb, süjet baxımından çoxşaxəli olur.

Məsələn, rus ədibləri Lev Tolstoyun "Hərb və sülh", Maksim Qorkinin "Klim Samkinin həyatı", Mixail Şoloxovun "Sakit Don" romanları epopeyadır. Təkcə onu vurğulamaq kifayətdir ki, "Hərb və sülh" əsərində 600-ə qədər surət iştirak edir. Bu da hadisələrin mürəkkəbliyini və daha geniş planda təsvir edildiyini sübuta yetirir [5, s.149-150].

Azərbaycan ədəbiyyatında xalq yaziçisi Süleyman Rəhimovun "Şamo" əsəri epopeya nümunəsi hesab olunur. Ədəbi faaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimov "Şamo" adlı ilk əsərinin üzərində 50 il, yəni bütün ömrü boyu işləmiş və ona xeyli əlavələr etmişdir. Epopeyanın I cildi 1931-ci, II cildi 1940-ci, III cildi 1964-cü, IV cildi isə 1978-ci ildə nəşr olunmuşdur.

Romanlar mövzularına görə bir sıra qruplara bölünür: tarixi roman, içtimai roman, fəlsəfi roman, ailə-məişət romanı, macəra romanı və s.

Tarixi şəxsiyyətlərə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlara tarixi roman deyilir. Məmməd Səid Ordubadının Nizami Gncəvinin həyat və yaradıcılığına işq salan "Qılinc və qələm", Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən "Dumanlı Təbriz", Yusif Vəzir Çəmənzəmin-

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

linin XVIII əsrin görkəmli ictimai-siyasi xadimi və şairi Molla Pənah Vaqifin həyat fə fəaliyyətinə həsr olunmuş “İki od arasında” (və yaxud “Qan içində”), İsa Hüseynovun XIV əsrin dahi mütəfəkkiri İmadəddin Nəsiminin taleyinə işiq salan “Məhsət” əsərləri tarixi roman nümunələridir. Daha sonra Fərman Kərimzadə “Qarlı aşırı”, “Çaldıran döyüşü”, Xudafərin körpüsü”, Əlisa Nicat “Mirzə Şəfi”, “Qızılbaşlar”, Bayram Bayramov “Karvan yolu”, Çingiz Hüseynov “Doktor Nərimanov”, “Məhəmməd peyğəmbər”, Əzizə Cəfərzadə “Bəla”, “Haqqda doğru”, “Gülüstandan öncə”, “Əllərini mənə ver”, “Aləmdə səsim var mənim”, “Cəlaliyyə”, C.Cahanbaxış “Ömrün pərişan günləri” və başqa əsərləri ilə tarixi roman janrını daha da inkişaf etdirmişlər.

Qeyd etməliyik ki, yazıçı C.Cahanbaxışın xalq şairi Səməd Vurğunun həyat və fəaliyyətinə həsr olunmuş “Ömrün pərişan günləri” romanı uzun illər çap olunmamış, yalnız müstəqillik dövründə – 1999-cu ildə müəyyən ixtisarlarla işiq üzü görmüşdür. Professor Cəlal Allahverdiyev yazır: “Halbuki xalq şairinin haqqında indiyədək yazılmış bədii əsərlərin hamisində özünün realizmi, həyat həqiqətlərinə sədaqəti ilə seçilən bu əsərdə Səməd Vurğunun mücəssəm heykəli – xüsusən gənclik illərinin obrazı, həyatı fakt və sənədlərə, şəxsi tanışlığa, dostluğa istinadən yaradılmışdır. Oxucu bu əsərdən şairin ilk gənclik həyatına, ailəsinə, qohumlarına, şəxsiyyətinə dair xeyli zəngin və maraqlı informasiyalar ala bilər. Biz arzu edərdik ki, həmin əsər tam halda ayrıca kitab şəklində çapdan çıxın və oxuculara çatdırılsın” [9, s.444-445].

Qəhrəmanların duygu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışlarında əks etdirən romanlar psixoloji romanlar adlanır. Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” əsəri psixoloji romandır.

Realist romanda tipik şəraitdə tipik xarakterlərin nümayişi prinsipi daha bütöv və daha tam şəkildə həyata keçirilir.

Rus tənqidçisi Vissarion Belinski yazdı: “Romanın forması və şərtləri ictimai həyata münasibətdə baxılan insanın poetik təqdimatı üçün hər şeydən daha rahatdır, buna görə də mənə elə gəlir ki, onun qeyri-adi müvəffəqiyyətinin sirri, onun sözsüz hökmranlığı da elə budur”.

Roman nəql edilən əsərdir. Burada həyat hadisələrinin geniş dairəsi əks edilir, özünün bütün çətinlikləri və çoxcəhətliliyi ilə coxsayı insanların tələri izlənilir. Romanın forması müəllifə gerçəklilikləri hərtərəfli açıb göstərmək üçün geniş imkanlar yaradır. Məhz bu janr tarixi hadisələri bədii şəkildə hərtərəfli əks etdirmək, müasir dövrün müxtəlif proseslərini açmaq, cəmiyyətin sosial və mənəvi inkişafının mühüm tərəflərini göstərmək qüdrətinə malikdir.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Roman mənsur və mənzum şəkildə olur. Nəzmle yazılı romanın mənzum roman deyilir. Nizami Gəncəvinin “Xosrov və Şirin”, Aleksandr Puşkinin “Yevgeni Onegin” əsərləri mənzum romanlardır.

Romanın redaktası mürəkkəb, uzunmüddətli, çox böyük zəhmət tələb edən bir prosesdir.

Professor İsmayılov Vəliyev yazır: “Redaktor hər şeydən əvvəl müəllifin hadisələri roman biçimində təsviretmə bacarığını müəyyənləşdirməlidir. Əgər əsərdə bir çox vacib hadisələr səthi, sadələşdirilmiş, sxematik şəkildə əks olunursa, deməli, mahiyyətə müəllif həyati vəziyyətləri estetik şəkildə qarvamağı bacarmamış, zahiri təessüratların verilməsi ilə kifayətlənmişdir.

Bir çox ədəbi tənqidçilər müasir romanın ən başlıca çatışmazlığı kimi sözçülüyü təsvirdə sadalamaçılığı, ikinci dərəcəli hadisə və əşyaları detalları ilə təsviri və s. halları qeyd edirlər. Təəssüf ki, bəzən roman ustaları güclü xarakterlər yaratmaq əvəzinə, hadisələrin zahiri təsvirinə üstünlük verirlər və belə hadisələr bədii təhlil səviyyəsinə qalxmadan şərh edilir, sxematiklik yaranır. Konfliktlər adı məisət ziddiyətləri səviyyəsində qalır.

Romanların bu cür xarakterik qüsurları barədə ədəbiyyatşunaslarımızın haqlı iradları nəzərə alınmalıdır. Romanlarda həyati geniş təsvir etmək adı ilə xırda məsələləri, adı məlumatlan əsərə daxil etmək, qəhrəmanların lüzumsuz tərcüməyi-hallarına geniş yer vermək kimi nöqsanlar ədəbi tənqiddə haqlı olaraq qüsür sayılmışdır. Sxematiklik və bəsitlik romanda qəhrəmanların xarakterinin canlandırılmasına mane olur [10, s.83-84].

Romanın redaktası zamanı süjet və kompozisiya üzərində is çox məsuliyyət tələb edən məsələdir. Müəllifin bütün həyati materialı əhatə etməyə, bütün epizodların mahiyyət və mənasını açmağa, xarakterlərin mahiyyətini göstərməyə imkan verən süjet həllini tapa bilməsini müəyyən etmək olduqca vacibdir. Bunun üçün əsəri bütövlükdə görməyi bacarmaq lazımdır. Əsərdə bütün elementlərin tarazlığını, onların harmonik vəhdət təşkil edə bildiyini müəyyənləşdirmək olar. Buna görə birinci oxunuş prosesində ayrı-ayrı fəsilərin quruluşu, epizodların, dialoqların yerinə düşməsi haqda tələsik iradlar tutmaq cəhədləri faydasız və metodiki cəhətdən səhvdir.

Əsəri bütünlükə oxuduqdan sonra yazıcının ideya-bədii məqsədmə nail olduğunu müəyyənləşdirmək üçün süjet-kompozisiya tamlığını dərk etmək və qiymətləndirmək zəruridir. Yalnız bundan sonra təsvir olunan hadisələr arasında səbəb-zaman əlaqəsini izləmək, hər bir personajın hərəkət xəttini yoxlamaq və dəyərləndirmək olar [10, s.85].

Redaktor romanın süjetini iştirak edənlərin münasibətlərinin mənşətini, onların hissələrini qanunauyğun surətdə əks etdirən hadisələr zənciri kimi qiy-

mətləndirir, qəhrəmanların xarakterlərinin daha tam ifadə olunduğu vəziyyətləri müəllifin tapa bildiyini də o, müyyəyen edir.

Bütövlükdə isə romanın əlyazması üzərində redaktor işinin müvəffəqiyəti həm yaziçının fərdi yaradıcılıq fikrinə nüfuz etmə, həm də janın ümumi xüsusiyyətlərinin düzgün anlaşılması ilə şərtlənir [10, s.86].

Nəticə

Beləliklə, redaktor əsərin təhlili və qiymətləndirilməsi zamanı hər şeydən əvvəl incəsənət əsərinin əsası kimi obrazın köklü xüsusiyyətlərindən çıxış etməlidir.

Redaktorun bədii əsər üzərində işinin birinci mərhələsi əlyazmanın redaktor təhlilidir. Əlyazmanın redaktor təhlilinin məqsədi əlyazma müsbət dəyərləndirildiyi təqdirdə əsərin qiymətləndirilməsi, onun işlənib tamamlanması yollarının müəyyənləşdirilməsidir. Əlyazmanın qiymətləndirilməsi mühüm ideoloji vəzifədir. Nəşrin məqsədə uyğun olub-olmaması haqqında qərarı məhz redaktor qəbul edir. Ona görə də oxucunun həqiqətənmə qiymətli və faydalı əsərlə qarşılaşacağı ilk növbədə məhz redaktordan asılı olur. Bu mərhələ müəllif üçün də mühüm əhəmiyyətə malikdir. Yaziçının yaradıcılıq taleyi çox vaxt redaktorun ədəbi prosesdə həmin əsərin yerini düzgün qiymətləndirir, əsərin uğurlu və qüsurlu cəhətlərini müəyyənləşdirə biləsindən asılı olur.

Redaktorun vəzifəsi müəllifi anlamamaq, onun özünəməxsusluğunu duymaqla, əsərə ehtiyatla, yaradıcılıqla yanaşmaqdan ibarətdir. Moldav yazıçı-dramaturqu Ion Drusenin sözləri ilə desək, yaradıcılığın daxili arxitekturasını aşkar etmək, yazıçının bir kitabından o biri kitabına keçən o yeganə motivi, o əsəbi narahatlığı tapmaq çox böyük əhəmiyyətə malikdir.

Təəssüf ki, sovet dövrü ilə müqayisədə hazırda əksər nəşriyyatlarda ayrı-ayrı elm və bilik sahələri üzrə ixtisaslaşmış redaktorlar çox azdır, bəzilərində isə təmumiyətlə yoxdur. Professor İsmayılov Vəliyevin təsdiqlədiyi kimi, halbuki əvvəller, məsələn, təkcə bədii ədəbiyyatın nəşri ilə məşğul olan nəşriyyat redaksiyalarında çox zaman redaktorlar ədəbiyyatın növüne və janrına görə ixtisaslaşırırdılar. Bu da məhz bədii materialın – metnin özünəməxsus xarakterindən doğurdu. Bədii əsərlərin redaktəsi – onun öyrənilməsi, analitik təhlili əsərin spesifik xüsusiyyətləri ilə bağlıdır. Belə ki, nəşriyyatlarda hekaya, naqıl, dastan, povest və romanlar üzrə ixtisaslaşan redaktorların olması əhəmiyyətli hadisədir. Bu həm də bədii əsərlər içərisində epik əsərlərin həcmində daha çox olmasına nəticəsi kimi qiymətləndirilə bilər [10, s.71].

Knyaz ASLAN**FEATURES OF VARIOUS GENRES
EDITING LITERARY-ART WORKS
(based on the edition of prose works)****Summary**

In the article features of editing of literary and art editions are considered. First of all, attention is paid to the specifics of editing prose works. The author analyzed editorial preparation of various genres (short story, novella, memoir, novel) and made some generalizations.

Key words: literary and artistic works, prose, lyrics, drama, writer, prose writer, short story, novel, memoirs, novel, novel, editing.

Князь АСЛАН**ОСОБЕННОСТИ РЕДАКТИРОВАНИЯ РАЗЛИЧНЫХ ЖАНРОВ
ЛИТЕРАТУРНО-ХУДОЖЕСТВЕННЫХ ПРОИЗВЕДЕНИЙ
(на основе редакцией прозаических произведений)****Резюме**

В статье рассматриваются особенности редактирования литературных и художественных изданий. Прежде всего, внимание уделяется специфику редактирования прозаических произведений. Автор проанализировал редакторскую подготовку различных жанров (рассказ, новелла, мемуары, повесть, роман) и сделал некоторые обобщения.

Ключевые слова: литературные и художественные произведения, проза, лирика, драма, писатель, прозаик, рассказ, новелла, мемуары, повесть, роман, редактирование.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

ƏDƏBİYYAT

a) Azərbaycan dilində

1. Axundov M.F. Bədii və fəlsəfi əsərləri. – Bakı: "Yazıcı" nəşriyyatı, 1987. – 368 s.
2. Aslan Knyaz. Şəxsiyyətin formallaşmasında bədii ədəbiyyatın rolü: Monoqrafiya. – Bakı: Baki Universiteti Nəşriyyatı, 2005. – 330 s.
3. Cəlil Məmmədquluzadə. Əsərləri: Üç cilddə. Üçüncü cild. – Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1967. – 904 s.
4. Cəfər Xəndan Hacıyev. Ədəbiyyat nəzəriyyəsi: Dərs vəsaiti. – Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958. – 288 s.
5. Ədəbiyyatşunaslıq terminləri lüğəti / Tərt. Əziz Mirəhmədov. – Bakı: "Maarif" nəşriyyatı, 1978. – 200 s.
6. Mir Cəlal, Pənah Xəlilov. Ədəbiyyatşunaslıq: Ali məktəblər üçün dərslik. – Bakı: "Maarif" nəşriyyatı, 1972. – 280 s.
7. Mikayilov S. Ədəbiyyat nəzəriyyəri: Dərs vəsaiti. – Bakı: "Maarif" nəşriyyatı, 1981. – 228 s.
8. Müasir Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik: I cild. – Bakı: Baki Universiteti Nəşriyyatı, 2007. – 504 s.
9. Müasir Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik: II cild. – Bakı: Baki Universiteti Nəşriyyatı, 2007. – 564 s.
10. Vəliyev İ. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi: Dərslik. – Bakı, 2012. – 202 s.

a) Rus dilində

11. Козлова М.М. Редакторская подготовка литературно-художественных изданий: Учебное пособие для студентов специальности "Издательское дело и редактирование". – Ульяновск: УлГТУ, 2000.
12. Редактирование отдельных видов литературы: Учебник / Под редакцией проф. Н.М. Сикорского. – Москва: Книга, 1987. – 400 с.
13. ГОСТ 16447-78. Издания. Термины и определения основных видов. Взамен ГОСТ 16447-70; Введ. 01.07.79. 19 с.
14. Кохсевников Г.В. Типология литературно-художественной книги: Учебник. – Москва, 2001.

Rəyçilər: dos. R. Süleymanov, dos. S. Quliyeva